

## Ac Qurd

© Azərbaycan Nağılları. 5 cilddə, 5-ci cild.  
Azərbaycan SSR EA Nəşriyyatı, Bakı - 1964

Biri var idi, biri yox idi, bir qurd var idi. Bu qurd mahalda qoyun, keçi qoymurdu, yeyirdi. Amma yenə də aç idi.

Günlərin bir günü şirlə pələng yol ilə gedirdilər. Az getdilər, çox dayandılar, az dayandılar, qurdun qazmasına çıxdılar. Qapıdan içəri girəndə gördülər ki, qurd böyrü üstə yatıbdı. Pələng ondan soruşdu:

—A qurd qağa, necəsən?

Qurd dedi:

—Pələng qağa, üç gündü bir şey yemirəm, acam.

Şir dedi:

—Dur, bizimlə gedək, bəlkə qabağımıza bir şey çıxdı.

Qurd dedi:

—Yol getməyə məndə taqət yoxdu.

Pələng dedi:

—İndi ki, belə oldu, sən burda qal, biz gedək. Nahrda özümüzü sənə yetirərik.

Şirlə pələng getdilər. Qurd onların getdiyini görən kimi yerindən qalxdı, o biri qazmaya getdi. O, iki quzu parçalayıb gətirmişdi. Quzuların ətini qabağına qoyub iyladı, yenə də öz yerinə getdi.

O biri tərəfdən pələng şirdən ayrılib, qurd qağası üçün ov axtarmağa başladı. Az getdi, çox getdi, bir çayın qırığına çatdı. Gördü bir balıqçı çayın qırığında yatıbdı, yanında bir neçə yekə balıq var. Pələng bir oyana, bir buyana baxdı, balıqları götürüb qaçdı, özünü qurd qağasına yetirib dedi:

—Qaşa, doğrudu mən də acam amma baxıb görürəm ki, sən acıdan lap üzülürsən. Al bu balıqları ye. Görək sonrası necə olur.

Qurd dedi:

—Çox sağ ol, pələng qaşa, yoxsa lap acıdan ölçəkdir.

Pələng balıqları ona verib getdi. Qurd öz-özünə dedi:

“Yaxşıca peşə tapdim. Nə əlimi ağa-qaraya vuraram, nə də boz köpəyin üzünü görərəm. Bu sarsaqlar özləri ac qalar, ovladıqlarını mənə verərlər”. Qurd tez ayağa durdu, balıqları aparıb cəmdəklərin yanına atdı. Özü də dovşanın yanına gedib dedi:

—Dovşan qaşa, belə olmaz? Bostanların şirin yemişini yeyirsən,  
mənə vermirsen?

Dovşan dedi:

—Qurd qaşa, bu il bostanlarda sən deyən yaxşı yemiş olmayıb ki, sənə də gətirəm Məni  
bağışla.

Qurd dedi:

—Heç-zad bilmirəm, gərək mənim payımı gətirəsən.

Qurd burdan birbaş qızılqusun yanına gedib dedi:

—Qaşa, on gün olar ki, mənə çolpa vermirsen, belə iş olar?

Qızılqus dedi:

—Çolpa yoxdu.

Qurd dedi:

—Bilmirəm, gərək mənə çolpa tapıb gətirəsən, yoxsa balalarını əlindən alacağam.

Bunlar burda qalsın, sənə deyim pələngdən. Pələng yol ilə gedirdi, gördü bir tulkü bir  
parça sümük gəmirir. Pələng ondan soruşdu:

—Tulkü babak, nə yeyirsən?

Tulkü dedi:

—Görmürsən?

Paləng tulkünün yanında yerə çöküb dedi:

—Tulkü baba bir qurd var, lap qocalıb, özü də acımdan ölü. Bayaq əlimə bir neçə balıq  
düşmüdü, aparıb verdim ona.

Tulkü bərkdən güldü.

Pələng ondan soruşdu:

—Niyə gülürsən?

Tulkü dedi:

—O qurdda olan cəmdəklər məndə olsa idi, düz bir il yeyib yatardım.

Pələngin ona acığ tutub dedi:

—Yalan deyirsən?

Tulkü dedi:

—Gəl mərc çəkişək, gedib yoxlayaq.

Tulkü ilə pələng mərc çəkib yola düşdülər, yolda şirə rast gəldilər. Şir soruşdu:

—Hara gedirsiniz?

Pələng tulkünün sözlerini ona söylədi. Şir də bunlara qoşuldu. Yolda qızılqusə rast  
gəldilər. Qızılqus qanad saxlayıb dedi:

—Tulkü baba, flan yerdə bir qurd var, lap bizi talayıb, çapıb.

Tulkü gülüb yoldaşlarına dedi:

—Bu bir. Biz az gedib dovşana rast gəldilər. O da qurddan şikayətə başladı.

Tulkü dedi:

—Bu iki.

Pələng dedi:

Tulkü baba, sən doğru deyirmissən.

Tülkü, pələng şir, dovşan bir də qızılqus bir-brinə qoşuldular, düz qurdun yanına gəldilər, Qurd bunları görən kimi qarnını qucaqlayıb yerə oturdu, guya o acıdan lap olur. Pələng dedi:

—Qurd qağa, necəsən?

—Acıdan lap olurəm.

Sözünü qurtaran qurd özünü ölüyü vurdı ki, çıxıb getsinlər. Tülkü tez irəli çıxıb dedi:

—Qağamız dünyada pis güzəran keçirib. Gəlin onu yaxşıca dəfn eləyək.

Tülkü tez bir qəbir qazıb dedi:

—Daha durmayın, gəlin qurd qağamızı bir az ağlayaqq.

Yalandan bir az ağladılar. Qurd gördü ki, xeyr, işlər şuluqdu, bunların əlindən qaçıb qurtara bilməyəcək, Boğazı lap qurudu.

Tülkü pələngə dedi:

—Götürün qurd qağamızın cəmdəyini qəbrə qoyaqq.

Tez qurdu götürdülər. Qurd öz-özünə dedi: “bayırə çıxaranda qaçaram”. Tülkü işi duymuşdu, çox ayıq tərpənirdi. Qurdu qəbrə qoyan kimi, Tülkü üstünü tez torpaqladı, qurd oradaca murdar olub öldü.

Tülkü dedi:

—İndi qurd qağanın qazmasını açın.

Açıb nə gördülər, içi cəmdəklə doldu. Tülkü dedi:

—Xainin özünü sağ basdırıb, malını da yeyərlər. Nə istəyirsiniz yeyin.

Qurdun topladığı cəmdəkləri yeyib üstündən su içdilər, sonra dağılıb getdilər.

---

Veb direktor: Betti Bleyer

Mətni yiğdi: Nərgiz Abadi

Veb üçün hazırladı: Ülviiyə Məmmədova

AZERİ.orga qoyuldu: oktyabr, 2003-cü il